

Bir-birinə məsuliyyət hissi olan insan toplumu heç şübhəsiz ki, mədəni bir toplumdur. Birliyi və həmşəriliyi olmayan, bir-birinə qarşı məsuliyyət hissindən mahrum olan insan kütłəsi isə toplum deyil, sadəcə yığındır. Sağlam bir cəmiyyət bütün vərəşəsinə qovuşmanın müxtəlif qanunları vardır ki, bu da iqtisadi qanunlardan psixoloji qaydalarla qədər uzanıb gedir. Amma bütün bu qayda qanunların mənbəyində birləşdə yaşıyan insanların öz mədəni həyatı və güzəranını sağlam təməllər üzərində qurması xüsusiət vacibdir. Bir cəmiyyət olaraq mədəni səviyyə ilə çağdaş birləşməni tapmaq, mədəni həyatı yurdun hər yanında bərabər şəkildə paylaşmaq, köklü mədəni səviyyələrdən yeni səviyyələrə doğru meyl etmək cəhd, insanları toplumu yaralayan mədəni boşluqlardan, kasırlardan uzaqlaşdır. Kütłənin sabahını, gələcək teminat altına alımaq istəyirik, ilk növbədə uşaqlarımızın təlim və təbiyəsindən başlamaga start vermalıyıq. Bu anlamda orta məktəblərdə teatr sənətinin tədrisi prosesi pozitiv nticələrinə əlavə olunması üçün geniş perspektivlər açı bılər.

Mədəni gelişmeni temin eden teatr potensial bir güclü kimti bedii yaradılığı anı təsiri bir ölçüde cəmiyyətə təlqin eden qüvvədir. Teatr xəbdarlıq vəzifəsini gerçəkləşdirdiyi qədər də cəmiyyəti ortaq komplekslerden də temizləyir, onun gerçek düşüncə iqtidarı, sərbəstliliyi temin edir. Dövlətin mədəniyyət və sənət proqramı çərçivəsində mövqə tutması üçün lazımlı olan ezeləri təşəbbüsü, yeniyetmə çərçivədən olan gəncləri teatr hərəkatına sövgətmekdən ibarət olmalıdır. Bir həyat dəri və toplum sənəti olan teatr, xalqın qarşısına bir netice olaraq çıxır. Teatrın netice olmaqla bərabər, eyni zamanda vasitə olma keyfiyyəti de mövcuddur. Teatrın netice kimi mövcudluğu onun bedii bütövlüyüdür, vasitə kimi var olması isə tərbiyəvi gücünü işığa çıxarıır. Bu sebəbdən teatr çalışmalarının incəsənət universitetləri, əzəzliyət kollektivi, xalq teatrları və dram dərnəkleri ilə yanışı eyni zamanda orta məktəblərde dər fənn kimi tətbiq olunmasına böyük ehtiyac duyulmalıdır.

Orta məktəblərdə teatr sənəti bir dərs vasiti, bir fənn kimi qəbul edilmelidir. Teatr dərslerinin azərbaycan dilini,



Xəzər GƏNCƏLİ  
Felsefə doktoru,  
əməkdar artist

ədəbiyyat, xarici dil, tarix, felsefə və s. fənnlərlə yanışı tətbiq olunmasının təlqinini və yetişdirme yönü əzəz şəxsiyətini şəkillədə şagirdlərə bir tərəfdən hemşəriliyi öyrədər, ictimai həyat üçün zəruri olan məsuliyyət hissini temin edər, diger tərəfdən onların düşüncə ve təfekkürün hərəkətə getirmək qabiliyyətini inkişaf etdirər, düşünenərək, şəhər edərək oxumağı öyrədər, kütü içinde danişma bilmək bacarığını və nitq qabiliyyətine təkan verər, dila qayıdı ilə yanaşmağı, doğru, gözəl və selist dənizməğə imkən yaradır, qızla oğlanın birləşdirilməsi ilə sahələrdə tanışmaları, tətbiq etməkdən ibarət olmalıdır. Bir həyat dəri və toplum sənəti olan teatr, xalqın qarşısına bir netice olaraq çıxır. Teatrın netice olmaqla bərabər, eyni zamanda vasitə olma keyfiyyəti de mövcuddur. Teatrın netice kimi mövcudluğu onun bedii bütövlüyüdür, vasitə kimi var olması isə tərbiyəvi gücünü işığa çıxarıır. Bu sebəbdən teatr çalışmalarının incəsənət universitetləri, əzəzliyət kollektivi, xalq teatrları və dram dərnəkleri ilə yanışı eyni zamanda orta məktəblərde dər fənn kimi tətbiq olunmasına böyük ehtiyac duyulmalıdır.

Orta məktəblərdə teatr çalışmalarının məktəbilər üçün, eyni zamanda bir külli halında cəmiyyətin üçün faydalı olan digər kriteriyaları da mövcuddur. Belə ki, bu çalışmalar cəmiyyətin ortaq komplekslerine müdaxilə edər, onun mənəvi-psixoloji alemine təsir edərək sağlam olanı göstərər, milli

mensubiyət hissini gücləndirər, cəmiyyəti mövcud problemlərə obyektiv nəzərlə baxmağa vədar edər, kütünlərin estetik səviyyəsini yüksəldər, cəmiyyət və şəxsiyyət elaqələrinin müxtəlif qanunları.

Çağdaş mədəniyyəti yaratmaqdə, yaymaqdə, anlamadıda və başa salmaqdə, bir ölkəyə faydalı olacaq fərdiyətlər yetişdirməkde məktəblərdə tətbiq edilecek teatr çalışmaları olduğunu ehemmiliyəti. Orta məktəblərdə bu güne qədər teatrın zəruriyi mövzusunda lazımi ölçüde səhəbətlər aparılmışdır, səhənə sənətinin xüsusiyyətləri haqqında straflı və müfəssəl məlumat verilmişdir. Üçün məktəb skamyasından qopub bu gün incəsənət universitetlərinə gələn gənclər təlim və tədris nöqtəyi-nezərindən ciddi problemlərlə rastla-

cəmiyyət içinde yaşama və cəmiyyət içinde şəxsiyyət olma çəhəti de çözülməmiş vacib bir problem olaraq gündəmə gelmeye başlayır.

Ucğar eyletlərimizi və bölgələrimizi bir kenara qoypub heç uzağa getmeyək, bu gün ölkəmizin iri şəhərlərində məktəblərdə belə donuq qeyri-rengarəq telim-tədris və təzyiq nəticəsində fərdiyət və şəxsiyyətləri az qala yox edilmiş laqeydən bigane gəncləre ne yazık ki, tez-tez rast gelməkdiyik. Mobil telefonların çaynağından qurtula bilməyən və az qala robot ("zombi" demək istəmərim) çevrilən bu gənclərin taleyi isə ölkənin gələcəyi baxımında çox düşündürüb rəhbərlik etmək tərəfindən.

Teatr düşüncəsinin və dünən-yoğunluğun formalaşması humanitar fənnlər üzrə müəllimlərinə təsdiq olundur.

Qara", "Dağlıq tıfaq", "Olüler" və s. bu kimi pyesləri üzrə çəlşimalarda, şagirdlərə həmin pyeslərdəki obraz və xarakterlərin səciyyəvi cəhətlərini izah etmək yanaşı rol paylaşımı etməli, rollar üzrə meşq edərək dərs aparmalıdır. Çünki müellimin yardımı ilə şagirdlər bu rolları sinifda oxuyub ifa etdikləri təqdirdə, bedii əsərlər yaxından tanış olduqua müsbət qəhrəmanlarının oxlaq keyfiyyətlərini özləri üçün bir növ nümunə götürür, yəni şagirdlər ifa etdikləri əsərin qəhrəmanının daxili-psixoloji, mənəvi aləmi, yüksək amal üzrə apardığı mübarizə haqqında düşünmək, fikr onunla nəfəs alar, onun bu və ya digər cəhətinini özündən gormak istəyidilər. Odur ki, şagirdlərin dünən-yoğunluğun formalaşmasında qayğı göstərən müellimlər onlara düzgün istiqamətə ləndirmelidir.

Ümumiyyətlə, orta məktəblərdə teatr dərslerinin tətbiqi şagirdlərin şəxsiyyətlərinin formalaşması və gelişməsi üçün real əsas yaradır. Bu real əsas isə ibtidai sinifində XI sinfedək tədris edilən ədəbi-bedii materiallarda öz ifadəsini təpdir. Bu faktların lazımi şəkildə izahı ədəbiyyat müellimindən gərgin emək tələb edir. Ədəbiyyat müelliminin eməyi və istiqaməti.



şirlər.

Teatr deyince, quru, səxmatik, bəsit, ruhsuz və rəngsiz bir biçimdə bir neçə yazarın adı və pyesləri şagirdlərin dənizincəsine yeridilməye çalışılır. Bu sethi, dayaz, qeyri-şüurlu və məsuliyyətsiz tutum üzündən orta məktəbdən gələn gənclərin böyük ekseriyyəti teatrın konstruktiv, tərbiyəvi və yaradıcılıq funksiyalarından xəbərsiz olaraq universitetlərə uz tuturlar. Bunların arasında isə yalnız barmaqla silvaya baxmaq nisbətən olaların öz fərdi istedadları ilə seçilirlər. Orta məktəblərdə doğru və dürüst tədris anlayışı verilmişdir. Üçün gənclərimiz iştirakçılığı yaşamlarına cəmiyyətin bir üzvü olaraq hazırlanmamış, yetkinleşməmiş bir biçimdə atıflar və bu serişəsizlikləri heyatlarının bütün gedisiyi ərzində onları təqib etməsi olur. Uşaqlar iş bölgüsü və birləşdə çalışmaq prinsiplərindən ümumiyyətə uzaqda tutulduqlarından bir-bir-birlərəne daha şübhəyle, daha mənfeət güdecek bir tərzəde yanaşmağa başlayırlar. Ayrıca

limlərdən, xüsüsile məktəbdəki ədəbiyyat fənnindən dərs deyən müellimlərin fealiyyətindən çox asılıdır. Orta məktəblərdə Mirzə Fətəli Axundovun, Cəlil Məmmədquluzadənin və ya Əbdürəhim Haqverdiyevin yaradıcılığından bəhs edən böyük dərs zamanı ədəbiyyat müəllimi yalnız həmin ədəbiyyatın heyati, tərcüməyili və yaradıcılığından danişmaqla kifayətlenməməli, bu ədəbiyyatın xüsüsile dramaturgiyasına istinad etməyi bacarmalı, yeri geləndə elave praktiki dərsler keçmək, "Hacı

ti" sayesində oxuduqları bedii əsərlərin, xüsüsile de dram əsərlərinin təsiri nəticəsində gənclərin bir qismi mətbət partası arkasında iken aktyor olmağı meyl edər, şeir, hekayə yə yazarlar. Onların bu meylində orta məktəblərdə geniş imkanlar verilməli və onun düzgün istiqamətini lazımi qayğı göstərilməlidir. Yaradıcılıq isə dünən-yoğunluğun formalaşdırılması üçün bir vəsite kimi istifadə edilməlidir.

(Ardı var)

